

2025



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten OKTYABR

ASA beynəlxalq sığorta konqresində ölkəmizi təmsil edib

Türkiyənin İstanbul şəhərində 14-cü "Sığorta həftəsi" çərçivəsində sayca 4-cü "Beynəlxalq Sığorta Konqresi və Sərgisi" keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi konqres və sərgidə Türkiyənin "Sigorta və Özel Emeklilik Düzenleme ve Denetleme Kurumu"-nun (SEDDK), "Türkiye Odalar ve Borsalar Birliği"-nin (TOBB) rəhbərlikləri, o cümlədən, Türkiyədə fəaliyyət göstərən yerli və xarici sığorta agentləri iştirak ediblər.

4-cü "Beynəlxalq Sığorta Konqresi və Sərgisi"ndə Azərbaycan Sığortaçılar Assosiasiyası xüsusi stendlə iştirak edib. Stenddə ASA-nın dövrü sığorta nəşri olan "Sığorta dünyası" jurnalı sərgi iştirakçılarına təqdim olunub. Stend sərgi iştirakçıları tərəfindən yüksək maraqla qarşılanıb.

Sərgi çərçivəsində ASA-nın İcraçı direktoru SEDDK-nın sədri Davut Menteş, TOBB-un Sığorta Agentləri Şurasının sədri Nevzat Yavuz və bir çox sektor rəsmiləri ilə görüşlər keçirərək ölkələrimiz arasında sığorta sektoruna dair münasibətlərin yeni perspektivlərini müzakirə edib.



ASA Türkiyənin milli günündə iştirak edib



Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri cənab Birol Akgünün xüsusi dəvəti ilə Türkiyə Respublikasının qurulmasının 102-ci ildönümü münasibətilə təşkil olunmuş rəsmi ziyafətdə iştirak edib.

Azərbaycanda “Türk Dövlətləri Insurtech Zirvəsi” keçirildi

Sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq “Türk Dövlətləri Insurtech Zirvəsi” növbəti dəfə Bakıda keçirildi.


İki gün davam edən tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, o cümlədən, Türkiyənin Xidmət İxracatçıları Birliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İstanbul mərkəzli “New Generation Management Company” şirkətinin birgə əməkdaşlığı ilə keçirildi

Məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, adicəkilən ölkələrin maliyyə rəqulyatorları və sığorta assosiasiyalarının rəhbərləri, habelə, qabacıl texnologiya şirkətləri iştirak etdilər.

Tədbirdə iştirakçı dövlətlərin sığorta bazarları üzrə təmsilçiləri tərəfindən türk dünyası sığorta sənayesinin sığorta texnologiyalarına dair mövcud vəziyyəti şərh edildi, cari bazar ehtiyacları araşdırıldı, o cümlədən, əməkdaşlığa və birgə inkişafa dair yeni yol xəritələri müzakirə olundu.

Tədbirin keçirilməsində əsas məqsəd, türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal inkişafın davamlılığına və dayanıqlılığına nail olmaq məqsədilə birgə əməkdaşlığın stimullaşdırılması və Türkiyənin qabacıl texnologiya şirkətləriylə bu prosesə dəstək olmaq idi.

Qeyd edək ki, Azərbaycan, beynəlxalq əhəmiyyətli sığorta texnologiyaları tədbirinə artıq sayca ikinci dəfədir ki, ev sahibliyi edir.



İşəgötürənlərin məsuliyyət sığortası bazarı böyüyür - 45 milyard dollar



Artan məhkəmə xərcləri işəgötürənlərin sığortaya olan tələbini artırır. Qlobal "İşəgötürənlərin məsuliyyət sığortası" bazasının qarşdakı illərdə sabit artım tempi ilə böyüyəcəyi proqnozlaşdırılır. "The Business Research Company"-nin hesabatına görə, bazar həcmnin 2024-cü ildə qeydə alınan 31,5 milyard dollardan 2025-ci ildə 33,9 milyard dollara yüksələcəyi və ehtimal olunan orta illik artım nisbətinin (CAGR) 7,6% olacağı gözlənilir.

Sözügedən bazanın 2029-cu ilə qədər 44,8 milyard dollara çatacağı və bu dövrdə 7.2%-lik orta illik artım tempi ilə böyüyəcəyi proqnozlaşdırılır.

Hesabatla görə, 2024-cü ildə bu bazara Şimali Amerika liderlik edirdisə, qarşdakı dövrdə ən sürətli artımın Asiya-Sakit okean regionunda müşahidə olunacağı gözlənilir.

Asiyada yaşlanma tempi sığorta sektoru üçün yeni strateji mərhələ yaradır



Swiss Re-nin hesabatına görə, Asiyada əhəlinin yaşlanma tempi sürətlənir. 2000-ci ildə 65 yaşdan yuxarı olanların payı 6% idisə, bu göstərici 2025-ci ildə 10%-ə, 2050-ci ildə isə 20%-ə çatacaq.

Hesabatda bildirilir ki, bu demoqrafik dəyişiklik sağlamlıq, uzunmüddətli qayğı və pensiya sahələrində sığorta tələbini yenidən formalaşdırır. Lakin yaşlı əhəli üçün nəzərdə tutulan məhsullar hələ də bazar gözləntilərini qarşılamır.


Əsas məqamlar:

- Asiyada demoqrafik dəyişikliklər sığortaçılardan təcili strateji yanaşma tələb edir;
- Yeni məhsul yaratmaqdan sonra, mövcud məhsulları yaş qruplarına uyğunlaşdırmaq daha effektiv olar;
- İstehlakçı davranışında psixoloji və zaman baryerlərini aradan qaldırmaq vacibdir;
- Əlçatanlıq və risk balansını qorumaq üçün qiymət və risk idarəçiliyi diqqətlə aparılmalıdır;
- Əsas problemlər çox vaxt satış kanallarındakı çatışmazlıqlardan qaynaqlanır.

Sığorta sinifləri	2024 yanvar-sentyabr		2025 yanvar-sentyabr		Dinamika	
	Sığorta haqları	Sığorta ödənişləri	Sığorta haqları	Sığorta ödənişləri	Sığorta haqları	Sığorta ödənişləri
min manatla						
Könüllü sığortalar üzrə - cəmi:	765 429	454 801	881 844	578 475	15%	27%
Həyat sığortası üzrə, o cümlədən:	495 226	359 913	583 626	480 432	18%	33%
Həyatın yaşam sığortası	460 999	357 664	545 396	476 306	18%	33%
Həyatın ölüm halından sığortası	25 580	1 845	28 963	2 552	13%	38%
Əmək qabiliyyətinin sığortası	2 811	146	3 151	363	12%	149%
Sağalmaz xəstəliklərdən sığorta	5 836	258	6 117	1 211	5%	369%
Qeyri-həyat sığortası üzrə, o cümlədən	270 203	94 888	298 218	98 043	10%	3%
Şəxsi sığorta, o cümlədən:	103 916	71 256	115 553	66 714	11%	- 6%
Tibbi sığorta	96 098	70 761	105 017	65 966	9%	- 7%
Xaricə səfər edən vətəndaşların sığortası	4 545	250	4 808	429	6%	72%
Fərdi qəza və xəstəlik sığortası	3 273	246	5 728	320	75%	30%
Əmlak sığortası, o cümlədən:	166 286	23 633	182 665	31 329	10%	33%
Əmlakın sığortası, o cümlədən:	144 871	23 456	155 877	31 177	8%	33%
Hava nəqliyyatı vasitələrinin sığortası	21 764	793	14 175	0	- 35%	- 100%
Əmlakın yanğından və digər risklərdən sığortası	56 152	2 705	64 453	2 340	15%	- 14%
Avtonəqliyyat vasitələrinin sığortası	44 636	15 615	54 007	23 265	21%	49%
Yüklərin (nəqliyyat) sığortası	5 194	405	4 852	463	- 7%	14%
Kənd təsərrüfatı heyvanlarının sığortası	1 569	1 016	3 613	419	130%	- 59%
Su nəqliyyat vasitələrinin sığortası	4 565	9	2 211	0	- 52%	- 100%
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası	50	0	48	0	- 4%	0
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	10 856	2 913	12 390	4 691	14%	61%
Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	86	0	128	0	50%	0
Mülki məsuliyyətin sığortası, o cümlədən:	17 155	119	22 294	102	30%	- 14%
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	795	7	3 776	0	375%	- 100%
Ümumi mülki məsuliyyətin sığortası	11 102	59	10 006	58	- 10%	- 2%
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	2 551	48	3 574	32	40%	- 35%
Peşə məsuliyyətinin sığortası	1 707	2	1 748	11	2%	544%
İşəgötürənin məsuliyyət sığortası	719	0	553	0	- 23%	0
Yük daşıyanın mülki məsuliyyətinin sığortası	59	3	37	1	- 38%	- 73%
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	223	0	449	0	101%	0
Kredit sığortası, o cümlədən:	3 779	58	4 019	50	6%	- 14%
Kreditlərin sığortası	3 779	58	4 019	50	6%	- 14%
Qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:	481	0	475	0	- 1%	0
İşin dayanması ilə bağlı risklərdən sığorta	481	0	475	0	- 1%	0
İcbari sığortalar üzrə - cəmi:	258 279	98 945	275 410	105 421	7%	7%
Həyat sığortası üzrə	64 913	3 170	71 811	4 232	11%	34%
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	64 913	3 170	71 811	4 232	11%	34%
Qeyri-həyat sığortası üzrə	193 366	95 775	203 599	101 190	5%	6%
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	126 002	92 988	134 724	98 983	7%	6%
Daşınmaz əmlakın icbari sığortası	66 386	2 367	67 802	2 080	2%	- 12%
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	844	105	919	57	9%	- 46%
Sərnəşinlərin icbari fərdi qəza sığortası	101	0	116	70	14%	0
Digər icbari sığorta növləri	33	315	38	0	16%	- 100%
Yekun	1023 707	553 746	1157 254	683 896	13%	24%


Azərbaycan sığorta bazarında 2025-ci ilin yanvar-sentyabr aylarının nəticəsini 2024-cü ilin yanvar-sentyabr aylarının nəticəsi ilə müqayisə etdikdə, sığorta haqlarının 13% artaraq 1 milyard 23 milyon 707 min manatdan, 1 milyard 157 milyon 254 min manata qədər yüksəlidiyi müşahidə olunur.

Hesabat dövründə Azərbaycanın sığorta bazarının böyüməsində 3 istiqamət mühüm rol oynayıb: Həyatın yaşam sığortası, Avtonəqliyyat vasitələrinin sığortası və Tibbi sığorta. Belə ki, Həyatın yaşam sığortası növü üzrə sığorta haqlarında 84 milyon 397 min manat, Avtonəqliyyat vasitələrinin sığortası istiqamətində isə 9 milyon 371 min manat, Tibbi sığorta üzrə isə 8 milyon 919 min manat artım qeydə alınmışdır.




Təqdim olunan qrafiklərdən də görünür ki, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə sığorta ödənişlərinin həcmində 2024-cü ilin yanvar-sentyabr aylarının nəticələri ilə müqayisədə 24% artım müşahidə olunmuşdur. Ödənişlərin faiz göstəricisinin artım səbəbi olaraq Həyatın yaşam sığorta növü üzrə ödənişlərin 476 milyon 306 min manat dəyərinə yüksəlməsidir. 2025-ci ilin yanvar-sentyabr ayları üzrə bütün sığorta ödənişlərinin 71%-i həyat sığortası, 29%-i isə qeyri-həyat sığortası sinfinin payına düşür.


Bazar payı
(sığorta haqları üzrə 2024 III rüb)




Bazar payı
(sığorta ödənişləri üzrə 2024 III rüb)



Bazar payı
(sığorta haqları üzrə 2025 III rüb)




Bazar payı
(sığorta ödənişləri üzrə 2025 III rüb)




2024-cü və 2025-ci illərin yanvar-sentyabr aylarının yekun müqayisəsinə əsasən, yığımlarda könüllü sığorta növlərinin 116 milyon 416 min manat artaraq sığorta bazarının 76% hissəsini əhatə etdiyi görünür. Könüllü sığortalar üzrə ödənişlər isə bazar payının 85%-ni özündə əks etdirir.

Könüllü TOP 5 – 2025 III rüb Sığorta haqları üzrə




- həyatın yaşam sığortası
- tibbi sığorta
- əmlakın yangından və digər risklərdən sığortası
- avtonəqliyyat vasitələrinin sığortası
- həyatın ölüm halından sığortası
- Digər

Könüllü TOP 5 – 2025 III rüb Sığorta ödənişləri üzrə




- həyatın yaşam sığortası
- tibbi sığorta
- avtonəqliyyat vasitələrinin sığortası
- kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
- həyatın ölüm halından sığortası
- Digər

İcbari TOP 3 – 2025 III rüb Sığorta haqları üzrə



- AVSMMIS
- İBHİS
- DƏİS

İcbari TOP 3 – 2025 III rüb Sığorta ödənişləri üzrə



- AVSMMIS
- İBHİS
- DƏİS

Qeyd:

AVSMMIS - Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

İBHİS - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

DƏİS - Daşınmaz əmlakın icbari sığortası

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 III rüb - 2025 III rüb üzrə sığorta haqları)

Dinamika (min manatla)	Sığorta növü	
84.397	Həyatın yaşam sığortası	18%
3.383	Həyatın ölüm halından sığortası	13%
340	Əmək qabiliyyətinin sığortası	12%
280	Sağalmaz xəstəliklərdən sığorta	5%
6.899	İBHİS	11%

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 III rüb-2025 III rüb üzrə sığorta ödənişləri)

Dinamika (min manatla)	Sığorta növü	
118.642	Həyatın yaşam sığortası	33%
707	Həyatın ölüm halından sığortası	38%
217	Əmək qabiliyyətinin sığortası	149%
953	Sağalmaz xəstəliklərdən sığorta	369%
1.062	İBHİS	34%

Həyat sığortası məhsulları 2025-ci ilin yanvar-sentyabr ayları üzrə yerli sığorta bazarının böyüməsinə təkan verən liderlərdəndir. 1 milyard 157 milyon 254 min manat yığımın 57%-ni, yəni 583 milyon 626 min manatı bu sığorta sinfinin payına düşür. Həyat sığortası sinfində yanvar-sentyabr ayları üzrə bütün yığımların 47%-ni Həyatın yaşam sığortası, 3%-ni Həyatın ölüm halından sığortası, 1%-ni isə Sağalmaz xəstəliklərdən sığorta növləri təşkil edir. Sığorta bazarının inkişafına təkan verən daha bir məhsul isə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (İBHİS) növüdür. Bu da həyat sığortası sinfi üzrə yığımların 6%-ni təşkil edir.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 III rüb - 2025 III rüb üzrə sığorta haqları)

Dinamika (min manatla)	Sığorta növü	
8.919	Tibbi sığorta	9%
263	Xaricə səfər edən vətəndaşların sığortası	6%
2.455	Fərdi qəza və xəstəlik sığortası	75%
8.301	Əmlakın yanğından və digər risklərdən sığortası	15%
9.371	Avtonəqliyyat vasitələrinin sığortası	21%
2.044	Kənd təsərrüfatı heyvanlarının sığortası	130%
1.535	Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	14%
2.981	Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	375%
1.023	AVSMMS	40%
41	Peşə məsuliyyətinin sığortası	2%
226	Yük daşıyanın mülki məsuliyyətinin sığortası	101%
240	Kreditlərin sığortası	6%
8.723	AVSMMİS	7%
1.416	Daşınmaz əmlakın icbari sığortası	2%
75	DƏİMMİS	9%
14	Sərnışinlərin icbari fərdi qəza sığortası	14%
5	Digər icbari sığorta növləri	16%

2024-cü ilə nisbətə 2025-ci ilin yanvar-sentyabr aylarında qeyri-həyat sığortası sinfində yığılan məbləğ olaraq icbari sığorta növləri 17 milyon 131 min manat artaraq sığorta haqları arasında liderlik edir. Cədvəldə keçən ildən bu ilə nəzərən faiz göstəricisi olaraq Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası növündə xüsusi artım müşahidə olunur. Eyni zamanda, Kənd təsərrüfatı heyvanlarının sığortası növü və Yük daşıyanın mülki məsuliyyətinin sığortası növlərinin artımını da vurğulamaq olar.


Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi, Azərbaycan Banklar Assosiasiyası və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı ilə “Bank Sığortaçılığının Cari Vəziyyətinin Qiymətləndirilməsi” mövzusunda tədqiqat işi yekunlaşdırıldı. 2025-ci ilin avqust-sentyabr aylarını əhatə edən və 404 respondent arasında aparılan sorğuya əsasən, “Hazırda həyat sığorta məhsullarından istifadə edirsinizmi?” sualına 6% respondent Avtonəqliyyat vasitələrinin sığortası (KASKO) növü üçün “bəli” cavabını vermişdir. Onlar əsasən, sığorta agentləri (23,1%) və sığorta şirkətlərinin (46,2%) vasitəsilə bu sığorta məhsulunu əldə etdiklərini bildiriblər.

Respondentlərin 4,7%-i isə bildirib ki, son bir il ərzində KASKO sığorta məhsulu haqqında təklif, onlara banklarda xidmət aldıkları zaman olunmuşdur. Onların 1/3-i bu təklifi qəbul etmişdir.


76 respondent bu sığorta məhsulu barəsində məlumatlılığı əsasən, sosial media vasitəsilə əldə etdiyini bildirib.

“Hansı sığorta məhsulunu almaq ehtimalını yüksək qiymətləndirirsiniz?” sualına isə “KASKO sığorta məhsulu” deyə cavab verənlərin sayı 29,7% olmaqla siyahıda ikinci yerdə qərarlaşıb.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA
(2024 III rüb - 2025 III rüb üzrə sığorta haqları)




QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 III rüb - 2025 III üzrə sığorta ödənişləri)



Qeyri-həyat sığorta sinfi üzrə ödənişlərə gəldikdə isə, yuxarıdakı cədvəldə qeyd olunduğu kimi, 2025-ci ilin yanvar-sentyabr aylarında 3 əsas növdə faiz göstəricilərinə görə yüksəliş xüsusi diqqət çəkir. Bunlardan 544% artımla birinci yerdə Peşə məsuliyyətinin sığortası növü qərar tutur. Xaricə səfər edən vətəndaşların sığortası növü 72% artımla ikinci yeri tutur. Avtonəqliyyat vasitələrinin sığortası növü 49% artımla növbəti yerlərdə qərarlaşır.

Lakin məbləğ üzrə ən çox ödənişlər qeyri-həyat sığortası üzrə 101 milyon 190 min manatla yenə də icbari sığorta növlərinin payına düşür.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 III rüb - 2025 III rüb üzrə sığorta ödənişləri)



Yuxarıdakı cədvəldə göründüyü kimi yığımlardakı artımlarla müqayisədə ödənişlərdə azalma ilə müşahidə olunan bir neçə sığorta növü əks olunmuşdur. Bunlar keçən ilin yanvar-sentyabr aylarına nəzərən 4 milyon 795 min manat az ödənişlə Tibbi sığorta və 598 min manat az ödənişlə Kənd təsərrüfatı heyvanlarının sığortası növləridir.

QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA (yanvar - sentyabr ayları üzrə)



№	Qeyri-həyat Sığorta Şirkətləri	2024 yanvar-sentyabr		2025 yanvar-sentyabr		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları	Sığorta ödənişləri
1	"A-Qroup Sığorta Şirkəti" ASC	10.635	9.756	11.159	8.250	5%	- 15%
2	"AtaSığorta" ASC	7.903	3.098	7.541	4.103	- 5%	32%
3	"Atəşgah" Sığorta Şirkəti ASC	46.972	17.394	48.677	29.471	4%	69%
4	"Aqrar Sığorta" ASC	12.268	3.771	15.747	4.969	28%	32%
5	"Azərbaycan Sənaye Sığorta" ASC	19.228	7.199	24.760	9.011	29%	25%
6	"AzSığorta" ASC	7.075	1.156	6.358	1.364	- 10%	18%
7	"Xalq Sığorta" ASC	16.704	7.763	20.538	7.639	23%	- 2%
8	"İpək Yolu Sığorta" ASC	5.261	247	4.488	220	- 15%	- 11%
9	"Qala Sığorta" ASC	61.423	11.369	63.925	19.401	4%	71%
10	"Meqa Sığorta" ASC	27.354	10.489	25.693	11.836	- 6%	13%
11	"PAŞA Sığorta" ASC	247.231	103.261	272.931	102.969	10%	- 0,3%
YEKUN		462.054	175.504	501.817	199.233	9%	14%

Ödənişlərə münasibətdə 2025-ci ilin yanvar-sentyabr aylarında vəziyyət belədir: Sığorta ödənişlərinə görə bazarda 71% artım ilə "Qala Sığorta" Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 69% artım ilə "Atəşgah" Sığorta Şirkəti, üçüncü yeri "AtaSığorta" və "Aqrar Sığorta" Şirkəti 32% artımla tutdu.

Beləliklə, biz hesabat dövrü ərzində bazar üzrə bütün sığorta ödənişlərinin 29%-nin qeyri-həyat sığorta şirkətləri tərəfindən həyata keçirildiyini görə bilirik.



Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta haqları üzrə)

- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC



Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC



HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA
(yanvar - sentyabr ayları üzrə)



№	Sığortaçının adı	2024 yanvar-sentyabr		2025 yanvar-sentyabr		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları	Sığorta ödənişləri
1	"Atəşgah Həyat" Sığorta Şirkəti ASC	63.946	36.901	81.124	47.513	27%	29%
2	"Xalq Həyat" Sığorta Şirkəti ASC	8.071	4.848	8.393	4.078	4%	- 16%
3	"Qala Həyat" Sığorta Şirkəti ASC	18.945	3.552	22.742	2.161	20%	- 39%
4	"Meqa Həyat" Sığorta ASC	6.941	703	12.340	3.850	78%	448%
5	"PAŞA Həyat Sığorta" ASC	462.236	317.080	530.839	427.062	15%	35%
YEKUN		560.139	363.083	655.437	484.664	17%	33%

Ödənişlərə münasibətdə 2025-ci ilin yanvar-sentyabr aylarında vəziyyət yuxarıdakı qrafikdəki kimidir. Sığorta ödənişlərinə görə bazarda 3 milyon 147 min manat artım ilə "Meqa Həyat" Sığorta Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 35% artımla "PAŞA Həyat Sığorta" Şirkəti, üçüncü yeri 29% artımla "Atəşgah Həyat" Sığorta Şirkəti tutdu.

Beləliklə, biz ümumi bazar üzrə bütün sığorta ödənişlərinin 71%-nin həyat sığorta şirkətləri tərəfindən həyata keçirildiyini görə bilirik.

Həyat sığorta şirkətləri TOP- 5 (sığorta haqları üzrə)



- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC



- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC

Həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC



- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC

KASKO sığorta növü üzrə
pay bölgüləri (sayla)



	2024 III rüb			2025 III rüb			
Sığorta şirkətinin adı	Fiziki	Hüquqi	Cəmi	Fiziki	Hüquqi	Cəmi	Dinamika
"A-Qroup Sığorta" ASC	123	119	242	126	165	291	20,25%
"AtaSığorta" ASC	44	205	249	49	136	185	-25,70%
"Atəşgah" Sığorta Şirkəti ASC	646	1.041	1.687	1.474	525	1.999	18,49%
"Azərbaycan Sənaye Sığorta" ASC	35	987	1.022	85	863	948	-7,24%
"AZSIĞORTA" ASC	40	119	159	22	64	86	-45,91%
"Xalq Sığorta" ASC	226	727	953	270	1.002	1.272	33,47%
"İpək Yolu Sığorta" ASC	36	62	98	33	55	88	-10,20%
"Qala Sığorta" ASC	242	1.361	1.603	398	1.650	2.048	27,76%
"Meqa Sığorta" ASC	412	1.032	1.444	653	1.072	1.725	19,46%
"PAŞA Sığorta" ASC	7.402	7.393	14.795	56.224	52503	108.727	634,89%

Cədvəldən göründüyü kimi 2024-cü və 2025-ci illərin yanvar-sentyabr ayları üzrə yığımlarda KASKO sığorta növündə 634,89% artım ilə "PAŞA Sığorta" ASC birinci, "Xalq Sığorta" ASC 33,47% artımla ikinci, "Qala Sığorta" ASC isə 27,76% artım ilə üçüncü yerdə qərarlaşıb.


Bu da KASKO sığorta növü üzrə 2024-cü və 2025-ci illərin yanvar-sentyabr ayları üzrə 9 milyon 371 min manat artım deməkdir.

Belə ki, 2024-cü və 2025-ci illərin yanvar-sentyabr ayları üzrə sığorta haqlarına görə yığılan 1 milyard 157 milyon 254 min manatın 54 milyon 7 min manatı məhz Avtonəqliyyat vasitələrinin sığortası növünün payına düşür. Bu da öz növbəsində keçən ilin yanvar-sentyabr aylarına nəzərən bu il üçün 21% artım deməkdir.

Qeyd edək ki, KASKO sığorta növü 2024-cü və 2025-ci illərin yanvar-sentyabr aylarında qeyri-həyat sığorta sinifləri yığımlarının 18%-ni təşkil etmişdir.



Cəmi



Yuxarıdakı grafiklərdə KASKO məhsulu üzrə sığortalanmış avtomobillərə dair məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi, istər fiziki, istərsə də hüquqi (korporativ və dövlət) növləri üzrə bütün grafiklərdə liderliyi öz əlində "PAŞA Sığorta" ASC tutmuşdur.

Qeyd edək ki, 2025-ci il yanvar-sentyabr ayları ərzində 10 sığorta şirkəti tərəfindən 117 min 369 avtomobil sığortalanıb. Bu da KASKO üzrə 2025-ci ilin 3 rübü ərzində 54 milyon 7 min manat yığım ilə könüllü sığorta siniflərinin 6,12%-ni təşkil edərək ölkəmizdə KASKO sığorta üzrə aparılan işlərin faydasını bir daha sübut edir.

KASKO məhsulu üzrə sığortalanmış bütün avtomobillərin 50,5%-i fiziki şəxslərin, 49,5%-i hüquqi şəxslərin payına düşür.



Sığorta növü: Tibbi sığorta

Sığorta hadisəsi: Böyrək transplantasiyası

Ödənilmiş sığorta məbləği: **16.582 AZN**



Sizinlə dost sığorta



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **17.392,80 AZN**



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi



Ödənilmiş sığorta məbləği: **82.283 AZN**



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **30.000 AZN**





Sığorta növü: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta

Sığorta hadisəsi: Müddətsiz əlillik

*Ödənilmiş sığorta məbləği: **38.872,31 AZN***



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **32.928,13 AZN***



**MEQA
HƏYAT**

Sığorta növü: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta

Sığorta hadisəsi: Sığorta olunanın ölümü

*Ödənilmiş sığorta məbləği: **161.611,14 AZN***



MEQA SİĞORTA

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **29.930 AZN***



"AzRe Təkrarsığorta" ASC – 18

"AzRe Təkrarsığorta" Açıq Səhmdar Cəmiyyəti 2007-ci ilin 10 oktyabr tarixində dövlət qeydiyyatına alınıb. Həmin ilin noyabr ayında Maliyyə Nazirliyi tərəfindən təkrarsığorta fəaliyyəti aparmaq üçün lisenziya alıb və 2012-ci ilin noyabr ayında müddətsiz lisenziyaya sahib olub. "AzRe Təkrarsığorta" ASC Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir. Şirkət, adi əmlak risklərindən kompleks sənaye risklərinə qədər bütün riskləri təkrarsığorta edir.

2016-cı ildə şirkətin Nizamnamə kapitalı 10 milyon manat artırılaraq 50 milyon manata çatdırılıb.

Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının fəal üzvüdür.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq "AzRe Təkrarsığorta" ASC nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.

18

Azre
TƏKRARSİĞORTA — REINSURANCE

"AzSığorta" ASC – 19

"AzSığorta" Açıq Səhmdar Cəmiyyəti 2006-cı ilin 10 oktyabr tarixində dövlət qeydiyyatına alınmışdır. Lisenziyaya görə şirkət, bütün klassik sığorta məhsulları (həyat sığortası istisna olmaqla) və bütün icbari növlər (AVSMMİS istisna olmaqla), eləcə də təkrarsığorta dəstəyi təklif edir.

Şirkət Azərbaycanın regionlarında geniş təmsil olunur: ölkədə təxminən 200 agent, 7 filial və 2 nümayəndəlik fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 20 milyon manat təşkil edir.

Şirkət dünyanın ən böyük sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli işgüzar əlaqələrə malikdir. Əməkdaşlıq birbaşa və beynəlxalq brokerlər (Marsh Limited, AON Benfield və digər brokerlər) vasitəsilə həyata keçirilir.

Şirkətin xarici təkrarsığorta partnyorları "SCOR", "Swiss Re", "Hannover Re", "AIG", "TRUST RE", "Lloyd's" London bazarının iştirakçıları və digər əsas beynəlxalq sığorta və təkrarsığorta şirkətləri kimi ən böyük beynəlxalq təkrarsığortaçılardır.

Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun fəal üzvüdür.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq "AzSığorta" ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.

AZSığorta

19



Azərbaycan Sığortaçılar Assosiasiyası

asa_insurance

ASA Azərbaycan Sığortaçılar Assosiasiyası
(Azerbaijan Insurers Association)



<https://www.asa.az/>